


## Nəsillərdən gələn səslər



Gözümüzü açandan bu məlhəm səslər, nəvazışlı hemdəmimiz olub. Axi bu öyünd-nəsihətlər, məsləhətlər də öz növbəsində keçmişdən qaynaqlanıb, bu günümüzə işıq saçan hər nəslin özündən sonrakılara ötürdüyü bir enerjidir. Məhz bu işığın altında böyüdük, o enerji ilə yaşa dolduq. Olub-keçən ümmənləri bu günün ziyanında yaşadan nəsihətlər keçmişin səsi, geləcəyin parlaq sabahıdır. Atalarımız yaxşı deyiblər: “Keçmişi unutsaq, geləcəyə gülə atmış olarıq”.

Bu bayram günlərində - böyüklu-kiçikli hamimizin sevdiyi Yeni il ərəfəsində, soyuq qış günlərində uşaqlıq, gənclik xatirelərimi bölüşmək istəyi necə yarandı bilmirəm... Həmdə heç qısa, soyuğa “yaraşmayan” xatirələr! Amma bilirom axı, dərgimizi gəncərlər oxuyur, bəlkə onlara elə bu qış günlərində ömrümü isti, işıqlı günlərindən pay ödürüb bildim...

Bir vaxt tiblə yaman maraqlanırdım. Öyrənmişdim ki, insan yaddaşı üç mərhələdən keçir: yada alma, yadda saxlama, bir də yaddaşdan silinmə. Ömrü-



Rəssam: Fuad Manafov. ("Abseron")

mün elə bir dövründəyəm ki, əslində yaddaşımın üçüncü mərhələsini yaşamalıydım artıq, yəni yaddaşdan silinmə dövrünü. Amma nədənsə xatirələr dilə gəldikcə, çözələndikcə yaddaşım təzələnir, uşaqlıq dövrüm, məktəb illərim öz gözəlliyi, doğmaliğiyə bir-bir yadına düşür. Ona görə ki, bu illərdə qoynunda boy atdığım doğma torpağım, göz açıb qayğısına, mərhəmətinə hiss elədiyim valideynlərim, müəllimlərim qalıb.

...Yayın qızmar günləriydi. Elə bürküdü ki, ha-

va sanki havadan asılıb qalmışdı. Dünəndə bəri qərara almışdım ki, sabah gərek xəstə yatan qohumuma baş çəkim. Qurani-Kərimin bir ayəsində buyruklub ki, "qohumlarla əlaqəni üzməyin". Ailədə heç kəs məni bu fikrimdən daşındırıa bilmirdi. Axır ki razılaşdırılar. Yalnız bir şərtlə ki, açıq havada gəzməyim, günvurmadan qoruyum özümü.

Buzovnanın yolları elə abadlaşmışdı ki. Heç tanımaq olmurdu. Mənim qaça-qaça məktəbə getdiyim o bom-boş, əyri-üryü yollardan əsər-əlamət qalmamış-



di. Yolun sağı da, solu da yeni tikililərlə göz oxşayır-  
dı. Çoxdankı arzumdu: səkkizinci sinifdən çıxdığım  
o qədər də böyük olmayan doğma yerləri yeniden qa-  
rış-qarış gəzmək istəyirdim. Qismət yalnız bu gün  
imiş.

Səfərimiz günün cırhacır vaxtına düşse de, tanış  
küçələrdən keçəndə bəlkə köhnə qonşularдан kim-  
sə rast gələrəm deyə, maşının süretini bir qədər də  
azaltmağı sürücüdən xahiş elədim. Həyətlərin birinə  
yaxınlaşanda hasar üstündən küçəyə sarı əyilmiş bu-  
daqlardan kal gavalı, saralmamış qaysı yeməyimiz  
yadına düşdü.

Bu da qonşumuzun küçə qapısı qarşısında bitən  
qoşa püste ağacı. İlər, dəli Xəzri bu qoşa ağaca heç  
bir ziyan vura bilməyib. Öksinə, ağaclar daha da qol-  
budaq atıb, yaşıllaşıblar. Amma nə qədər göz gəzdirmis-  
sə, bircə meyvəsi də gözümə dəymədi. "Rəh-  
mətliyin nəvəsi, bu vaxta püste qalar ağacdə? O da  
ola yol kənarında bitən ağac. Yəqin ki, yiğisdirib  
aparıblar", - deyə yol yoldaşım təssüs qarışq təbəs-  
ümələ dilləndi. Haçansa ahil bir qonşumuz deyərdi  
ki, küçəyə əyilmiş budağın meyvəsi yoldan ötenin-  
dir.

Döngəni burulub, tanış alaqapını görcək ürəyim  
əsdi. Həmin o qapı idı. Atamın sıfəri verib, quraş-  
dırıldığı alaqapı. Asta-asta əlimi qapıya yaxınlaşdır-  
dım... Qapı açılan kimi ilk növbədə evimiz gözə gə-  
yir. Sonra da evin qarşısındaki çarhovuzun yaxınlı-  
ğında iri gövdəli badam ağacı... Hovuzun üstünə kölgə  
salmış talvardakı "gəlinbarmığı" üzümünün iri,  
uzunsov gilələri günəşin şəfqin altında bərq vurur-  
du. Hətta hovuzu əhatə edən qırmızı, sarı, ağ, çəh-  
rayı qızılığulların ətrini də hiss elədim elə bil. İl bo-  
yu həyatımızdə mövsümə uyğun gül-çiçək bitərdi:  
baharda nərgiz, qızılğül, payızda xrizantema, rəng-  
bərəng, toppus çobanyastığına bənzər çiçəklər...

Həyatımızdə her cür meyva ağacları vardi: alma,  
armud, qaysı, qavalı... Gilas və albalı ağacları hün-  
dür olduğundan lap yuxarı budaqlardakı meyvələrə

elimiz çatmadı. Onlar yay günəşinin qızmarından  
qaralıb quruyar, yere səpələnərdi. Bu qurumuş mey-  
vənin xüsusi ləzzəti olardı.

Ən çox da əncir ağacları vardi həyətdə. Şəhər-  
dən qonaq gələndə onlara pay vermək üçün anam  
mütləq mənə həvalə edərdi bu işi. Mən də anamın  
sözündən çıxmayıb bir göz qırpmında ağacın başında  
olardım. Böyük sürətlə, cəsarətə ağaca dırmaş-  
mağım atamı çox sevindirər, "Qızım təyyarəci ola-  
caq" deyə fərqli təkrar edərdi. Amma bir dəfə bu  
gələcək "təyyarəci qız" ağacdən elə bir tappılıtyla  
gəlməmişdi ki yere.

İndi düşünürəm ki, Abşeronda əncir ağacları o  
qədər də hündür olmur axı. Mən nə boydaymışam  
ki, ağacların yixilib, zərəblə yere dəymişdim. Nə isə...

Elə bu tappılıt səsi məni silkəleyib, xəyaldan  
ayırıldı. Anladım ki, bayaqdan bəzi xatırladıqlarım -  
vaxtile yaşıdlıqlarım, keçmişim imiş. Nöqtə-vergü-  
lünəcən yaddaşımı həkk olmuş xəzif xatirelərim...

Hətta qapının bağlı olduğunu sevindim də. Birdən  
qapı açılsayıdı... Və yaxud, elə həmin andaca içəri-  
dən kimsə çıxsayıdı... Onda mən bağ sahibine nə ca-  
vab verəcəkdir, nə cür inandıracaqdım onu? "Xati-  
rələrimin ardına golmuş" - deyəcəkdir?

Onsuz da yaşıdlıqlarım hər an gözlərim öündə-  
di. Doğmalarımın qayğılı səsleri, məsləhətləri də qu-  
laqlarımda: "Balalarım, çox yatmadan heç nə hasil  
olmaz. Şəhər tezden oyanıb, ağacların bes-altı dənə  
əncir dərib acqarına, şəhli-şəhli nuş eləsəniz, nə qə-  
dər xeyir taparsız".

Atam halal-haram bilən adamdı. Çox-çox uzaqlar-  
dan səsi gəlir qulağıma. Daha doğrusu, atamla ana-  
nın səhbəti düşür yadıma: "Ay arvad, şüklərə olsun  
ki, oğlumuz universitetə daxil oldu. Oğlan uşağdı,  
şəhərə gedib-gelə biləcək. Bəs o biri uşaqlar? Qız-  
ları kimin qapısında oxudacağam? Beleliklə, şəhərə  
köçmək məsələmiz həll olundu". Allah rəhmət elə-  
sin sizə, əziz valideynlərim! Hər şeyin halalını ar-  
zulayıb, verirdiz bizi. Əger bilsəydiz ki, XXI əsrde



Rəsulət İmamın Aşağı Mənzili (Şəhərin içi)

Afrikadan, Malayziyadan, nə bilim, daha haralardan  
nə qədər əcayib-qərayib, heç adlarını da bilmədiyi-  
miz meyvə-tərəvəz peydə olacaq, yuxudan doyma-  
yıb, yatmağı sağlamlıqlandan da üstün tutan balalarını-  
za imkan verməzdiz ki, meymunların vətənindən ge-  
tirilən sitrus meyvələrdən yeyib, sonra da "meymun  
qripinə" tutulsunlar. Və yaxud, min bir zəhmətlə er-  
səye getirilən dadlı yeməklərə ağız büzüb, hot-dog,  
çipsi, çikenburqer, çizgenburger, pizza... kimi adları  
da dilimə yatmayan yemək növlərini gözünə təpən  
balalarımızdan da öyüd-nəsihətinizi əsirgəməzdiz...

Axi bu qidaların tərkibindəki kimyəvi qatqların elə  
həyat tərzinə də, hətta tərbiyəyə də mənfi təsiri var!

İndiki gənclərin yeməkləri kimi, istirahət məkanları  
da tamam dəyişib. Pirsağının sapsarı qumluqları,  
Novxanının tərtəmiz çimərliyi, Süvəlanın barlı-bə-  
rəkətli bağları artıq onları qane eləmir. Bəlkə əslin-  
də dəyişen təkcə zəmanə yox, gənclər yox, həm də  
elə bu sadaladığım yerlərdər, bilmirəm! Yəqin ki,  
mən öz gəncliyimin istirahət yerlərini göz öünüə gə-  
tirib danışram...

Vaxtilə tələbələr institutlarda imtahan sessiyası-

nın bitməsini səbirsizliklə gözlədilər. Hərə öz bölgəsinə, öz kəndinə yola düşer, güllü-çiçəklı düzlərində, şəlaləli dağlarında, yamyaslı meşələrində dincəlməyə can atardılar. Mənimse uşaqlıq xatirələrimdə atamın siması öz aydın cizgiləriylə daim yaşayır. İşdən nə qədər yorğun gələsə də, öz köhnə tarını yaddan çıxarmazdı: üzünü tarın çanağına, tarı da sinəsi nə sıxıb, gözlerini yumar, mügamətin ecazkar alemində rahatlıq tapardı. Bax elə beləcə görürəm onu, tarına söykəli şəkildə!

O, heç musiqi təhsili də almamışdı. Tarda müğəm ifaçılığına da nə zaman aludə olmuşdu, kimdən öyrənmişdi, mənə aydın deyildi. Ustadının kimliyi bərədə də məlumatım yox idi. Bircə onu bilirdim ki, musiqi məktəbinə gedən qonşu uşaqları lazımlı gəldikdə, onunla məsləhətləşər, ondan öyrənərdilər.

Atam həkim idi, lakin ədəbiyyata maraq, sənətə həvəs, vurğunluq da güclüydü onda. Dram Teatrının bütün tamaşalarına gedərdi. Elə bizi də sevdiyti teatr tamaşalarından, vurğunu olduğu teatr aşığılarından - Ülvi Rəcəbdən, Sidqi Ruhulladan, Abbas Mirzədən yorulmadan hey danışardı. Hərdən söhbət əsnasında klassiklərimizin şah əsərlərindən monoloqları qalmı, gur səsiylə əzbər söylərdi. Mənə elə gəlir ki, atamın timsalında daha bir aktyoru itirmişdik. Yadımdadı ki, məktəbə getdiyim o dərə-təpə küçə məşhur aktyor Sidqi Ruhullanın adını daşıyırırdı. Və atamın o səhəbətlərindən sonra bu küçədən böyük fəxrlə, qürur hissiylə keçirdim.

Ata öyüdünə daim ehtiyac hiss edir insan övladı. Əslinə qalsa, jurnalistliyə bir sənət olaraq yön almığım elə atamın məsləhətiyle olub. O görürdü ki, böyükcə daha sakit, daha utancaq və təmkinli xasiyyətlə yetişən qızından heç də təyyareci çıxmayacaq. Məktəb divar qəzetiñin həm “rəssamlığını”, həm də “jurnalistliyini” öhdəsinə götürmüs qızının tutduğu mövqə bunu sübut edirdi.

Musiqi məktəbinin fortepiano sınıfında məşğul olmağım da məhz atamın isteyi ilə bağlı olub. O vaxtlar Buzovnada bircə musiqi məktəbi olmadığı

halda musiqiyə həvəs göstərən uşaqlar çox idi. Lakin bu uşaqlar çox uzaq məsafə qət eleməli olurdular. Elə bu səbəbdən mənim də musiqi təhsilim yarımcıq qaldı. Hiss edirdim ki, atam bunun narahatlığını yaşayır. Axır ki bir gün atam ürəyindəkiləri dələ gətirdi: “Qızım, bilarəm, musiqiyə olan həvəsinin yarımcıq qalmاسına mən bais oldum, bağışla mən”.

Atamdan qətiyyən incimirdim. Və bunu döne-döne təkrar edirdim ki, o da ürəyində daşıdığı bu ağır yükü birdəfəlik unutsun, rahatlıq tapsın. Atam məni yaxşı başa düşürdü. Elə mən də onu. Axı onun da sənətə olan həvəsi yarımcıq qalmışdı nə səbəbdənse. İnsanlar bir-birilərini anlayanda, bir-birilərinə dəstek olanda yaşamaq asan olur.

Yenə deyəsən, məqsəddən uzaqlaşdım. Demək istəyirdim ki, gəzmək, dolanmaq, sənlənmək gözelidir, oxumaq, təhsil almaq isə vacib. Öyrənmək heç vaxt gec deyil. Orta məktəbdə “Azərbaycan dilinin qrammatikası və ədəbiyyatı” fənnini tədris edən Heydər müəllimimiz vardi. Cox tələbkar, qəzəbli görünüşü olan Heydər müəllimin adı gələndə gizlənməyə yer axtaran şagirdlərin çoxu indi ona rəhmət oxuyur. Elə mən özüm. Ali məktəbə qəbul imtahanlarında “beş”lər yan-yanaya düzüləndə Heydər müəllimə xeyir-dualar oxuyurdum, indi isə ona rəhmət dileyirəm.

Peyğəmbərimizin bir kəlamını da yada salsaq, məncə, yerinə düşər: “Beşikdən qəbir evinəcən elm öyrənin”. Və yaxud: “Elm uzaq Çində də olsa, onun dalınca gedin”. Məndən ötrü ömrümün ən ciddi və hərtərəfli məktəbi elə çalışdığım dərgidir.

İndi redaksiyamıza təcrübəyə gələn tələbələri gördükcə inanıram ki, böyük sözünə - öyüd-nəsihətinə emel edən, göstərişlərini qulaqardına vurmayıb, məsləhətlərini canla-başla dinleyən balalarımız az deyil. Onlar pedaqqoq-tələbə arasındaki qarşılıqlı hörmət və məhəbbət sayəsində həyatda çox şəxsi nail olacaq və müəllimlərinin başını daha uca etməklə özləri də yüksəlcəklər.